

Dünyasını dəyişənlərin xatırəsinə


HƏSƏN AĞA ƏFRASİYAB OĞLU ADIGÖZƏLZADƏ

Azərbaycanın müsiqi mədəniyyətinə ağır itki üz verdi. Ömrünün 72-ci bahanında, 2018-ci ilin aprel ayının 30-da Azərbaycanın görkəmli bestəkarı, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Həsən Ağə Adigözəlzadə Türkiyənin Bursa şəhərində gözlənilməden vefat etdi.

Həsən Ağə Əfrasiyab oğlu Adigözəlzadə 23 yanvar 1946-ci ildə Bakıda çoxköklü və ziyanlı ailədə anadan olmuşdur. Uşaqlıq illərindən müsiqi ilə məşğul olmağa başlayır və Bülbül adına müsiqi məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Konseratoriyasına (indiki Ü.Hacıbeyli ad. BMA) bestəkarlıq fakültəsinə qəbul olunur. Burada bestəkarlıq üzrə o, iki nəhəng ustad bestəkarların - əvvələ Qara Qarayevin, sonra isə Cövdət Hacıyevin sinfində təhsil alır və bu faktor Həsən Ağə müəlliminin yaradıcılığında həm xalq müsiqimizə münasibətində, həm əsl peşəkar müsiqici olmasınaçənən böyük rol oynayır.

Təhsilini bitirdikdən sonra gənc bestəkar fəaliyyətini ASSR Nazirlər Komitəsinin yanında Televiziya və Radio uşaq verilişlerinin müsiqi redaktoru kimi başlayır, sonra isə müsiqi baş redaksiyasına keçir. Şəxsi bacanğına görə tezliklə Azərbaycan Mədəniyyət Nazirliyinə işləməyə dəvət edilir və orada o, 1979-1989-cu illərdə Repertuar-redaksiya kollegiyasının üzvü, sonradan isə baş inspektor vəzifəsinə təyin olunur. Həmin illərdə onun Mədəniyyət Nazirliyinin xətti ilə "Qopuz" xalq yaradıcılığı mərkəzi, ilk muğam mərkəzinin yaranmasında və fəaliyyətində böyük xidmətləri olub. Eyni zamanda Azərbaycanda və onun xaricində bir neçə folklor festivallarının keçirilməsinin təşkilatçısı məhz H. Adigözəlzadə olmuşdur. Ancaq təbbii olaraq heç bir zaman onun yaradıcılıq fəaliyyəti kənardə qalmamışdır. 1974-1986-ci illərdə H. Adigözəlzadə Dövlət Dram teatrının teklifi ilə J.B.Moyerin, M.F.Axundovun, R.Ştraulin, F.Məmmədovun yazdıqları əsərlərə müsiqili bestələmiş və həmin tamaşalar Naxçıvan, Gence, Mingəçevir, Lənkəran şəhərlərinin Dram teatrlarında illər boyu sahnədən düşmürdürlər. Həmin 70-80-ci illərdə bestəkar opera-oratoriya janrlarına müraciət etmişdir və onun, V.Cəbrayılovadən sözlərinə yazılmış kantata, şair Hüseyn Arifin sözlərinə yazılmış "Azərbaycan" kantatası meydana çıxır. Bundan başqa o, H.Arifin, R.Zəkanın, F.Əliyevin sözlərinə mahnilər bestələmişdir. Həmin əsərlərə yanaşı, bestəkar, kameral-instrumental janrına müraciət edərək: "Pastoral-yaylaq" fortepiano silsiləsi, nəfəs aletləri üçün kvintet, uşaqlar üçün fortepiano silsiləsi, xalq çalğı aletləri orkestri üçün "Vətənəmən rəngləri" suitası, mahni və rəqs ansambl üçün "Vətən" suitası və digər əsərləri bestələmişdir. Qeyd etmək lazımdır ki, H. Adigözəlzadə 1976-ci ildə SSRİ və Azərbaycanın Bestəkarlar İttifaqının üzvüdür.

Azərbaycan xalq yaradıcılığının vürgunu H. Adigözəlzadə folklor müsiqisinin toplanması və tədqiqatı ilə daima məşğul olurdu. Bununla bağlı o, defələrlə Beynəlxalq elmi konfanslarda, simpoziumlarda çıxış edərək, bir neçə dəyərli elmi-təqiqat işlərinin mülliəfi idil və bunların nəticəsi olaraq, 2005-ci ilin aprel ayında BMA-da "Azərbaycanda



**HƏSƏN AĞA
ƏFRASİYAB OĞLU
ADIGÖZƏLZADƏ**

etnomusiqisünaslığın təşəkkülü və inkişafı" mövzusunda namizədlik dissertasiyasını müdafiə etdi.

H. Adigözəlzadənin həyat və yaradıcılıq fəaliyyətinin son 30 il yaxın dövrü Türkiyə Respublikası ilə bağlı idi. O, 1991-ci ildən Türkiyənin Bursa şəhərindəki Uludağ Universitetinə dəvət alaraq, ailəsiyle birlikdə ora köçür və pedaqqoji, bestəkarlıq fəaliyyətini orada davam etdirir. Hər zaman öz bacanğı, mədəniyyəti, yüksək peşəkarlığı ilə tanınan Həsən müəllim, orada da seçilməyi bacarımdır. Çalışdığı universitetdə o, tələbələrdən ibarət kamera orkestri və hər fakültədə xor təşkil etməyi bacarırr. Həsən Ağə müəllimin iş fəaliyyətinə diqqət verir və o, 1997-1998-ci illərdə Bursa şəhərinin Belediyyəsi tərafından müsiqi üzrə məsləhətçi seçilir. Və onun rəhbərliyi ilə simfonik orkestr yaradılır. Həmin simfonik orkestrin ifasında müxtəlif bayram və tədbirlərdə Azərbaycanın görkəmli bestəkarlarının əsərləri ifa olunur, eyni zamanda beynəlxalq festivalların açılışlarında maraqlı əsərlər sesləndirilirdi. Həmin universitetin xətti ilə o, müxtəlif ölkələrə sefer edir, hətta üniversitələr arasında bağlanan sazişlərdə təcrübəli mütəxəssis kimi iştirak edirdi. Geniş ictimai, pedaqqoji fəaliyyətə yanaşı, Həsən Ağə müəllim davamlı olaraq, bestəkarlıqla da məşğul olurdu və həmin dövrde Türkiyənin müsiqi mədəniyyəti üçün müxtəlif tərkiblər və janrlar üçün əsərlər, işləmələr, aranjemanlar, köçürmələr və orkestrləşmələr yaratmışdır. O, bир neçə Türk xalq mahnilənni işləyib dərslik şəklində Türkiyənin müsiqi ictimaiyyətinə təqdim etmişdir.